



Moore Azerbaijan
Tbilisi avenue, 49/C,
Chirag Plaza Business Center, 9th floor
Baku, Azerbaijan, AZ1065
T +994 12 490 77 47/48/49
F +994 12 490 77 50

baku@moore.az
www.moore.az

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin səhmdarına

Maliyyə Hesabatları üzrə audit rəyi

Rəy

Biz “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-nin (“Şirkət”) 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, eləcə də, əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərində Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları (“BAS”) əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məcəlləsi”nə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (“MBESŞ Məcəlləsi”) uyğun olaraq biz Şirkətdən müstəqillik və biz MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, hesabatlarının saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Şirkətin fəaliyyətinin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Şirkəti ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır. İdarəçilik üzrə məsul tərəflər Şirkətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamanın hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gəlir və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamanının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün audite müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Şirkətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Şirkətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

Müstəqilliyə dair müvafiq etik tələblərə əməl etdiyimizə, müstəqilliyimizə və müvafiq hallarda təhlükəsizlik tədbirləri ilə bağlı bütün münasibətləri və digər məsələləri ünsiyyətdə saxladığımız bəyanatla direktorlara da təqdim edirik.

Direktorlar ilə müzakirə edilmiş məsələlərdən, əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk. Belə halları, məsələ ilə bağlı qanun və qaydalar ictimaiyyətə açıqlamaya maneə törədilmədiyi təqdircə auditorun hesabatında qeyd edirik və ya nadir hallarda, məsələnin açıqlanmasının mənfi nəticələri ictimaiyyətin marağından üstün tutulduğu müəyyənləşdikdə, belə məsələlərin açıqlanması audit hesabatında təsvir olunmamalıdır.

Moore Azerbaijan

Bakı, Azərbaycan Respublikası

30 Mart 2023-cü il



“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2022-Cİ İL VƏ 31 DEKABR 2021-Cİ İL TARİXLƏRİNDƏ BAŞA ÇATMIŞ İLLƏR ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeyd	2022	2021
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	5	18,687	20,469
Qeyri-maddi aktivlər	6	9,876	10,973
İstifadə hüququ olan aktivlər	7	124,167	105,379
Təxirə salınmış vergi aktivi	17	29,721	-
Cəmi uzunmüddətli aktivlər		182,451	136,821
Cari aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	8	1,021,114	6,226
Ticarət və digər debitor borcları	9	20,020,424	79,310
Digər aktivlər		1,854	701
Cəmi cari aktivlər		21,043,392	86,237
Cəmi aktivlər		21,225,843	223,058
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
İcarə öhdəliyi	12	90,284	80,977
Əlaqəli tərəflərə olan öhdəliklər	13	175,871	141,871
Cəmi uzunmüddətli öhdəliklər		266,155	222,848
Cari öhdəliklər			
Kreditor borcları	11	20,200,322	60,781
İcarə öhdəliyi	12	39,643	27,242
Digər öhdəliklər	14	145,727	-
Təxirə salınmış vergi öhdəliyi	17	-	511
Cəmi cari öhdəliklər		20,385,692	88,534
Cəmi öhdəliklər		20,651,847	311,382
Kapital			
Nizamnamə kapitalı	10	1,000	1,000
Yığılmış zərər		(89,324)	-
Cari ilin mənfəəti / (zərəri)		662,320	(89,324)
Cəmi kapital		573,996	(88,324)
Cəmi kapital və öhdəliklər		21,225,843	223,058



Xəzər Yağıyev
Direktor



Bakı, Azərbaycan Respublikası

30 Mart 2023-cü il

“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
MƏCMU GƏLİR HAQQINDA HESABAT

31 DEKABR 2022-Cİ İL VƏ 31 DEKABR 2021-Cİ İL TARİXLƏRİNDƏ BAŞA ÇATMIŞ İLLƏR ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	<u>Qeyd</u>	<u>2022</u>	<u>2021</u>
Broker komissiyası	15	7,361,724	19,918
Əməliyyat xərcləri	16	(6,565,558)	(103,203)
Ümumi mənfəət		796,166	(83,285)
Məzənnə fərqindən yaranan xalis mənfəət / (zərər)		(19,626)	944
Faiz üzrə xərclər		(8,633)	(6,472)
Mənfəət vergisindən əvvəlki gəlir / (zərər)		767,907	(88,813)
Mənfəət vergisi xərci	17	(105,587)	(511)
İl üzrə gəlir / (zərər)		662,320	(89,324)
İl üzrə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir / (zərər)		662,320	(89,324)



Xəzər Tağıyev
Direktor




Bakı, Azərbaycan Respublikası

30 Mart 2023-ci il

“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİGORTA BROKERİ” MMC
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2022-Cİ İL VƏ 31 DEKABR 2021-Cİ İL TARİXLƏRİNDƏ BAŞA ÇATMIŞ İLLƏR ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfiyyət / (Yığılmış zərər)	Cəmi kapital
1 yanvar 2020-ci il tarixinə qalığı	-	-	-
Əlavə edilmiş nizamnamə kapitalı ilə üzrə cəmi məcmu gəlir / (zərər)	1,000	-	1,000
31 dekabr 2021-ci il tarixinə qalığı	1,000	(89,324) (89,324)	(89,324) (88,324)
ilə üzrə cəmi məcmu gəlir / (zərər)	-	662,320	662,320
31 dekabr 2022-ci il tarixinə qalığı	1,000	572,996	573,996




Xəzər Tağıyev
Direktor

Bakı, Azərbaycan Respublikası

30 Mart 2023-ci il

“XƏMSƏ SİĞORTA VƏ TƏKRARSİĞORTA BROKERİ” MMC
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2022-Cİ İL VƏ 31 DEKABR 2021-Cİ İL TARİXLƏRİNDƏ BAŞA ÇATMIŞ İLLƏR ÜZRƏ
(Azərbaycan manatı ilə ifadə olunmuşdur)

	Qeyd	2022	2021
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitləri:			
Mənfəət vergisindən əvvəlki mənfəət / (zərər)		767,907	(88,813)
<i>Düzəlişlər:</i>			
Əsas vəsaitlərin köhnəlməsi	5	4,380	2,572
Qeyri-maddi aktivlərin amortizasiyası	6	1,097	667
İstifadə hüququ olan aktivlərin amortizasiyası	7	28,160	17,478
Məzənnə fərqi yaranan mənfəət / (zərər)		19,626	(944)
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi		821,170	(69,040)
Dövriyyə kapitalındakı dəyişikliklər			
Ticarət və digər debitor borcları		(19,941,114)	(79,310)
Digər öhdəliklər		(1,153)	(701)
Kreditor borclar		20,139,541	60,781
Digər öhdəliklər		9,908	-
İcarə öhdəliyi		21,708	108,219
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən vergidən əvvəlki xalis pul vəsaitləri		1,050,060	19,949
Ödənilmiş mənfəət vergisi		-	-
Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		1,050,060	19,949
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Əsas vəsaitlərin alınması	5	(2,598)	(23,041)
Qeyri-maddi aktivlərin alınması	6	-	(11,640)
İstifadə hüququ olan aktivin alınması	7	(46,948)	(122,857)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilmiş xalis pul vəsaitləri		(49,546)	(157,538)
Maliyyə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəketi			
Əlaqəli tərəflərə olan borclar		34,000	141,871
Əlavə edilmiş nizamnamə kapitalı		-	1,000
Maliyyə fəaliyyəti üzrə (istifadə edilən) / daxil olan xalis pul vəsaitləri		34,000	142,871
Valyuta məzənnəsinin dəyişməsinin pul vəsaitlərinə və onların ekvivalentlərinə təsiri		(19,626)	944
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım		1,014,888	6,226
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	8	6,226	-
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	8	1,021,114	6,226


Xəzər Tağıyev
Direktor



Bakı, Azərbaycan Respublikası

30 Mart 2023-ci il